

AZƏRBAYCAN RESPUBLİKASINDA TURİZM FƏALİYYƏTİNİN İNKİŞAFININ KİTABXANA-İNFORMASIYA TƏMİNATI

Hacı Qasimlı

Bakı Dövlət Universiteti
Kitabxana resursları və informasiya-axtarış sistemləri
kafedrasının doktorantı
Haci_qasimli@list.ru

Xülasə: Məqalədə turizmin informasiya bazasının hüquqi-normativ əsasları, bu sahəyə dair sənəd-informasiya resurslarının təhlili verilmişdir. Məqalədə turizmin informasiya təminatına aid respublikanın bəzi kitabxanalarında mövcud olan ədəbiyyatların ümumi statistikası göstərilmiş və onların hansı nəşr formasına maxsus olduğu qeyd edilmişdir.

Açar sözlər: Kitabxana, turizm, informasiya, sənəd, kommunikasiya

Giriş: Azərbaycan Respublikasında turizm fəaliyyətinin kitabxana-informasiya təminatının mövcud vəziyyətini öyrənmək, bu sahəyə dair sənəd axınının tədqiqini aparmaq, onun gələcək inkişaf modelini hazırlamaq kitabxanaşunasığın və bibliografiyaşunasığın qarşısında duran əsas vəzifələrdən biridir. Son dövrlər əlkəmizdə turizm sahəsinin inkişafı ilə əlaqədar bu sahəyə olan tələbatın dinamik şəkilde artırılmasının şahidi olur. Respublikada fəaliyyət göstərən müxtəlif turistik regionların tarixi, yerləşdiyi coğrafi mövqeyi və s. haqqında məlumatlarla əvvəlcəden tanış olmaq üçün əlkəmizə gələn turistlər üçün ilkin informasiya mənbəyi kimi bilavasita sənəd-informasiya resursları mühüm rol oynayır. Turizmin informasiya təminati anlayışı çox şaxəlidir. Bu sahəyə dair sənədlərin tiplərinin və növlerinin yaradılması əsasən turistik zonalarla bağlı yerli şəraitin imkanlarından asılıdır. Mehəz, turizm xidmətləri da yerli şəraitə uyğun olaraq planlaşdırılır. Yerli şəraitə uyğun olaraq turist obyektləri müəyyənləşdirilir.

Problemin qoyuluşu: Azərbaycan Respublikasında turizm sahəsinin informasiya bazasının ümumi şəkildə təhlil olunması, turizmin kitabxana-informasiya təminatı, M.F.Axundov adına Milli Kitabxananın elektron kataloq sisteminde eks olunan turizm sahəsinə dair ümumi sənəd kütləsinin analizi, elektronlaşdırma ilə əlaqədar olaraq tur operatorlarının və turizm müəssisələrinin elektron informasiya sorğularından istifadə məsələləri məqalənin əsas təhlil aspektini təşkil edir.

Məsələnin izahı: Turizm sahəsi hər zaman dövlət rəhbərliyinin nəzarətindədir. Son illərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin turizmin inkişafına göstərdiyi diqqət bu sektorun inkişafına yeni üfüqlər açıb. 2006-ci ildə Mədəniyyət və Turizm Nazirliyi (indiki Mədəniyyət Nazirliyi, Turizm Agentliyi) yaradıldıqdan sonra turizmin inkişaf etdirilməsi istiqamətinə işlər daha da gücləndirilib, turizm sahəsinə təkan verəcək işlər görülüb, turizm və sahəvi qanunvericilik zənginləşdirilib. 2004-2008-ci və 2009-2013-cü

illər üzrə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının", "Turizm və rekreasiya haqqında nümunəvi Əsasnamə", "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün "Kompleks Tədbirlər Planı", "Azərbaycan kurortları Dövlət Proqramı", "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili"elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli sərəncamı kimi mühüm sənədlər turizmin inkişafına yeni zəmin yaradıb. Turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işi uğurla davam etdirilir. Əlkəmizdə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan strukturuna daxil olan ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2018-ci il 21 sentyabr tarixində "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalanmışdır [1]. Həmin tarixdə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Əsasnamə" si de təsdiq edilmişdir. Həmin Əsasnamədə qeyd edilir ki, Agentliyin əsas vəzifələrindən biri gələn turizminin və daxili turizmin Azərbaycan Respublikasında inkişafının məqsədli proqramlarını hazırlamaq, əlkə ərazisində turizm infrastrukturunun və sənayesinin, əlkənin Qoruqların inkişafına, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görmək; Azərbaycan Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevriləsi məqsədi ilə müvafiq təşviqat işini aparmaq; Azərbaycan Respublikasının turizm brendini formalasdırmaq və təşviq etmək; tabeliyindəki qurumlar vasitəsilə turizm xidmətlərinin təkmilləşdirilməsini təmin etmək; turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, əlkənin perspektivlərinin müəyyən ediləsi üçün elmi tədqiqat və araşdırılmalar aparmaq; turizm sahəsində mövcud vəziyyətin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verən informasiyaları sistemləşdirmək, bu sahəyə dair məlumatları toplamaq, turizmin informasiya təminatını təkmilləşdirmək və əlkənin məlumatlardan istifadəni və onların qanunauyğun olaraq mühafizəsini təşkil etməkdir. Əlkəmizdə dünyadan hər yerində öz mədəniyyəti və dini ilə maraqlanan turistlərin maraqlı mərkəzinə əməkdaşlığıdır. Və bu vəziyyətdə mədəni və ekoloji turizm üçün məlumat mərkəzinə əməkdaşlığı təşviq edilir. Kitabxanalarda turizm dair mövcud olan müxtəlif adda ədəbiyyatlar bilavasita turizmin inkişafından xəbər verir.

Respublikanın kitabxana-informasiya müəssisələrində turizm sahəsinə dair həm yerli dildə həm də, xarici dillərdə müxtəlif adda sənədlər öz əksini tapmışdır[3].

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron kataloq sistemində turizm sahəsinə dair eks olunan ümumi sənəd-informasiya resurslarının statistikası (2000-2021-ci illər üzrə)

İllər (2000-2021)	Monoqrafiya	Məqalə	Dövrü mətbuat materialı
2000	1	1	-
2001	7	8	-
2002	11	2	-
2003	18	2	1
2004	5	20	-
2005	15	12	-
2006	65	125	1
2007	95	59	1
2008	164	67	1
2009	138	540	-
2010	144	541	-
2011	109	1065	-
2012	149	728	-
2013	141	906	-
2014	162	1028	-
2015	121	1320	-
2016	187	1377	-
2017	166	999	2
2018	111	438	-
2019	30	361	5
2020	12	136	-
2021	2	53	-
CƏMİ	629	9788	11

Mənbə: M.F.Axundov adına Milli Kitabxana saytı anl.az

M.F.Axundov adına Milli Kitabxananın elektron kataloq sistemində turizm sahəsinə dair 2000-ci ildə bir kitab və bir məqalə, 2001-ci ildə səkkiz məqalə və yeddi monoqrafiya, 2002-ci ildə on bir monoqrafiya, iki məqalə, 2003-cü ildə on səkkiz monoqrafiya, iki məqalə və bir dövrü mətbuat materialı, 2004-cü ildə iyirmi məqalə, beş monoqrafiya, 2005-ci ildə on beş monoqrafiya, on iki məqalə, 2006-ci ildə altmış beş monoqrafiya, yüz iyirmi beş məqalə və bir dövrü mətbuat materialı, 2007-ci ildə doxsan beş monoqrafiya, əlli doqquz məqalə və bir dövrü mətbuat materialı, 2008-ci ildə yüz altmış dörd monoqrafiya, altmış yeddi məqalə və iki dövrü mətbuat materialı, 2009-cu ildə beş yüz qırx məqalə, yüz otuz səkkiz monoqrafiya, 2010-cu ildə beş yüz qırx bir məqalə, yüz qırx dörd monoqrafiya, 2011-ci ildə min altmış beş məqalə, yüz doqquz monoqrafiya, üç dövrü mətbuat materialı, 2012-ci ildə yeddiyüz iyirmi səkkiz məqalə, yüz qırx beş monoqrafiya, 2013-cü ildə doqquzyüz altı məqalə,

yüzqırx bir monoqrafiya, 2014-cü ildə min iyirmi səkkiz məqalə, yüz altmış iki monoqrafiya, 2015-ci ildə min üçyüz iyirmi məqalə, yüz iyirmi bir monoqrafiya, 2016-ci ildə min üç yüz yetmiş yeddi məqalə, yüz səksən yedii monoqrafiya, 2017-ci ildə doqquz yüz doxsan doqquz məqalə, yüz almış altı monoqrafiya, iki dövrü mətbuat materialı, 2018-ci ildə dördütür otuz səkkiz məqalə, yüz on bir monoqrafiya, 2019-cu ildə üçyüz altmış bir məqalə, otuz monoqrafiya, beş dövrü mətbuat materialı, 2020-ci ildə yüz otuz altı məqalə, on iki monoqrafiya, 2021-ci ildə əlli üç məqalə və iki monoqrafiya eks olunmuşdur [4].

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kitabxanasının web saytında turizmə dair 27 adda kitab öz əksini tapmışdır [5].



Turistik Ürün Politikası



Beynəlxalq turizmde işləyiklərin təsviri və analitikinin cəmi təqədümü inqasçı-azerbaycanca



Turizmə işləyiklərin işlətildiyi təqədüm



Turizm - işləyiklər işlətildiyi təqədüm



Ekoologiya turizm



Beynəlxalq turizmin coğrafiyası



Turizm işləyiklərin işlətildiyi təqədüm



Azərbaycan Respublikasında turizm və işləyiklər



Turizm fəaliyyətinin təzahür etdirilməsi



Turizm işləyiklərin işlətildiyi təqədüm



Turizm işləyiklərin işlətildiyi təqədüm

Müasir elektronlaşdırma dövrü ilə əlaqədar olaraq turizm şirkətləri tərəfindən öz məhsullarının tanıtılması və ictimaiyyət-turistlərə çatdırılması məqsədilə internet resurslarından istifadə edirlər. İnformasiya texnologiyalarından istifadə etməklə istənilən tur operatoru turlarını global internetdən istifadə edərək tamamlaya bilərlər. Şəbəkədəki müəyyən bir şirkət haqqında məlumat bir veb səhifədə, veb saytında, vizit kartında və ya tam ölçülü bir veb saytda təqdim edilə bilər.

Bu gün texnologiyalar intensiv inkişaf edir, bu da elektron ticarət üçün mobil telefonlardan istifadə etməyə imkan verir. Internetdən istifadə istiqamətləri Turizm sahəsində bir çox istiqamət daxildir, o cümlədən [2]:

- ✓ Müasir rabitə sistemlərinin istifadəsinə, xüsusən e-poçt, rəqəmsal telefonianın istifadəsinə giriş, turist müləssisələrinin, işgüzər yazışmalar, birbaşa poçt və s.;

- ✓ Müxtəlif istinad məlumatları, xüsusən də ölkənin tarifləri, qiymətləri, qiymətləri, keyfiyyətli bir turistik məhsulun formalşamasına kömək edən dünəyanın müxtəlif nöqtələrində hava proqnozu əldə etmək;

- ✓ Qlobal sifariş və rezervasiya sistemlərinə giriş əldə etmək;


- ✓ Turist xidmətlərini təbliğ etmək üçün yeni marketinq kanallarının formalşdırılması, xüsusən də firma, virtual turist ofisləri, e-ticarət və s.

Bu sahəyə dair informasiya təminatı ilə əlaqədar olaraq turist şirkətlərində müxtəlif mədəni xidmət sənədlərinin yaradılması əhalinin müxtəlif qruplarının işlə təmin olunmasına da şərait yaradır. Turist mərkəzlərində kitab, buklet, suvenir və s. məməkulatların satış yerləri də nəzərdə tutulur. Qeyd edək ki, turizmin təşkili prosesi həm də bir sira sahələrin təbliğinə, reklamına da əlverişli şərait yaradır. Belə ki, turizmin təşkil olunduğu ərazilərdə yerli məhsulların reklamına həsr olunmuş plakatlar asılır. Şirkətin özünün təbliği də bu plakatlar vasitəsilə həyata keçirilir. Ölkənin daxili və xarici siyasetindən bəhs edən plakatlara da geniş yer ayrılır. Bu işin həyata keçirilməsi üçün turist təşkilatları yaradıcı təşkilatlarla işgüzər əlaqələr qurur.

Turizm müləssisələrində tətbiq olunan elektron informasiya resurslarının köməyi ilə əldə oluna biləcək imkanları aşağıdakı kimi göstərmək mümkündür:

- ✓ Şəbəkənin yaradılmasının və ona xidmətin daha ucuz başa gəlməsi;
- ✓ Geniş əhateli əməkdaşların informasiya ilə təmin olunmasının sadəliyi;
- ✓ Sistemin informasiya resurslarının və program təminatının birgə istifadə oluna bilməsi imkanı;
- ✓ İnterneta qoşula bilməsi üçün hazır olması;
- ✓ Digər lokal şəbəkələrlə dərhal əlaqənin yaradıla bilməsi və s.

Dünyada turizm şirkətlərinin elektron informasiya resurslarından istifadəsinin faiz göstəriciləri



Konkret olaraq, ümumdünya elektron şəbəkəsi olan internetin köməyi ilə həyata keçirilən marketing, reklam tədbirləri, turistlər üçün informasiya dəstəyinin verilməsi interaktiv informasiya texnologiyasının üstün cəhətlərini nümayiş etdirir. Bu baxımdan, potensial turistin internet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür:

- ✓ Məsafədən asılı olmayaq istənilən turizm müləssisəsinin xidmətlərin dən istifadə etmək;

- ✓ Öz marşrutunu müəyyənləşdirmək, nəqliyyat vasitələri və bilet qiymətləri haqqında məlumatlar almaq;

- ✓ Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq;

- ✓ İstifadə etdiyi xidmət və əməkdaşların haqqını ödəmək;

- ✓ Internetin axtarma sistemlərindən istifadə etmək;

- ✓ Elektron poçtdan istifadə etmək.

Nəticə: Turizm sahəsi üzrə sənəd axınının vəziyyətini tədqiq etmək, bibliografiq və analitik araştırma aparmaq Respublikada turizm sahəsində sənəd axınının öyrənilməsi aşağıdakı sahələrdə elmi tədqiqatın obyektiinə çevirilir:

- Turizm sahəsinə dair aktual problemlərin araşdırılması və tədqiqi edilməsi;

- Müasir dövrdə turizm sahəsinə dair sənəd axının inkişaf dinamikasının qiymətləndirilməsi;

- Turizmin tədqiqat sahəsi ilə məşğul olan yerli və xarici alimlərin, elmi təşkilatların və müləssisələrin fərdi elmi fəaliyyətinin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi;

- Bu sahə üzrə fəaliyyət göstəran konkret mütəxəssislərin, tədqiqat qruplarının və təşkilatların elmi problemin həllində rolunun qiymətləndirilməsi;

- Turizmin kitabxana-informasiya təminatının inkişaf tendensiyalarının proqnozlaşdırılması.

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman. – 2018-ci il 21 mart.
2. İsmayıev, A. Turizm sektorу davamlı inkişaf yolunda. / A. İsmayıev // Mədəniyyət – 2011.26 yanvar. – S. 12.
3. M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın hesabatı. – 2020.
4. <https://www.anl.az>.
5. <https://www.preslib.az>.
6. <http://www.e-qanun.az>.

H.Gasimli

Library and information support of tourism development in the Republic of Azerbaijan

Summary: The article provides an analysis of the legal and regulatory framework of the tourism information base, the document-information mass in this area. The general statistics of the literature available in the Republican libraries

related to the provision of information on tourism is reflected and it is noted what form of publication they belong to.

Keywords: Library, tourism, information, document, communication

Г.Гасымлы

**Библиотечно-информационное обеспечение развития туризма в
Азербайджанской Республике**

Резюме: В статье проводится анализ нормативно-правовой базы туристской информационной базы, документально-информационной массы в этой сфере. Отражена общая статистика имеющейся в республиканских библиотеках литературы, связанной с предоставлением информации по туризму, и отмечено, к какой форме издания они относятся.

Ключевые слова: библиотека, туризм, информация, документ, коммуникация.

Rəyçi: t.ü.e.dok., prof. X.I.İsmayılov